



Mursel İravanlı,
Yazıcı-publisist,
M. Qorki adına
Beynəlxalq
mükafat laureati
Gəncə şəhəri

(əvvəli ötən sayımızda)

Maradı bir faktı da xatıldım ki, 90-ci illərdə Amerikaya köçüb gedən və daimi yaşamaq üçün ‘Amerika vələndəşti’ni qəbul edən ermənilərin sayı 80 min nəfər olub. 1999-2000-ci illərdə isə bu rəqəm 700 min nəfər olub. Bu da Ermənistən əhalisinin 20 fəzilini əhatə edir.

2005-ci fevralın 24-də isə ‘Beynəlxalq erməni diasporu’ özürünün Dəmaşçılardan qurultayı keçirir. Və qarara alınır ki, ‘Müdafiə Birliyi’nin ayrıca Parisdə, Beyrutda, Tehranda, Moskvada, Vashingtonda, Bakıda... bank hesabları açılsın, əlavə maliyyə yardım fondları yaradılsın. Nəticədə mart ayının birinci on günündə, (2006-ci il) ABŞ-in ‘Lokid’, ‘Reytheon’, ‘Norco’... eləcə də Fransanın ‘Dasso’, Almaniyanın ‘Siemens’, ‘Dil’ hərbi sənaye komplekslərində çalışan 68 nəfər erməni ‘Müdafiə Birliyinin’ banklarına üstünlə 447 min ABŞ dolları həcmində vəsat köçürüblər. Şübhəsiz, bütün bunlar ‘Beynəlxalq erməni diaspor’ təşkilatının müvafiqindən sonra baş verib. Diasporun liderlərindən biri Talo Səhəbazyan Fransada çap olunan ‘Kruja’ (“Xaç”) axşam qəzetinə verdilər müraciətə göstərir. ‘...Əqidəsindən və tutuluğu mövqədən asılı olmayaq hər bir erməni hər hansı bir ölkədə gəzirəkən, hiss etməlidir ki, öz həmşənləri, öz qardaş və bacarıları tərəfindən müdafiə olunur... Biz artıq dünyada erməni diasporlarında qəbul olunan bir faktı anonevi aktı əvvərdik! Hər üç ermənidən biri öz dostlarından və qohum-ağabəldərindən yardım alır. Hər beş ermənidən biri isə dövlət və yeri hökumətdən yardım alır... Biz indi ‘Müdafiə Birliyi’nin hərbi qanadını yaradıq.



Bu qrup bilavasitə Azərbaycan prezidentine, onun ailəsinə ünvanlanmış ‘XAÇ’ silahlı qrupudur...

Cənab T.Şahbəzyanın fikrincə dündə, xüsusiən Zaqafqaziyada erməni torpaqlarını azad etmək üçün, cəvarətən bir qrupu silahlı ‘şəhəmək’ qaydalarını, döyüş strategiya və taktikalarını öyrənmək üçün ‘Müdafiə Birliklərinə daxil olacaqlar. Başqa bir strateji mövqəmə toxunan cənab T.Şahbəzyan bunu da deməyi unutmur ki, erməni diasporunun, yəhudü, alman, rus, ingilis, fransız, tars diasporu ilə, eləcə də MDB ölkələri xalqlarına məxsus diasporlara əlaqələri qurulmaqdə və genişləndəkdər.

MDB çərçivəsində hələlik ‘Beynəlxalq erməni diasporu’nun ‘Müdafiə Birliyi’ öz əlaqələrini ləzgi diasporu ilə qurmaqdır. Erməni eksperti Xaçın Alekseyeviç

Sirincanyan yazır: ‘Onlarda (yeni ləzgiler) bizim kimi öz dedə-baba torpaqlannın azadlığı uğrunda vuruşur...’ Vaxtile eks-prezident Ter-Petrosyanın yanında ekspert kimi çalışan bu adam 2000-ci il oktyabrın ayının 4-dən mərkəzi Mağçılalada yerleşen ‘Araz’ erməni diasporuna başlıq edir. Qeyri-lezgələr və 2000-ci

açıqlama veren A.Miqränyan bunu da etiraf etdi ki, 1992-ci ilin əvvəllerində Ermənistən Tehlükəsizlik Xidmətinə dörd nəfər polkovnik – Avakyan, Babayan, Xanzəyan, Keborkyan məktubla xahiş edirdilər ki, ‘Sadval’ ləzgi təşkilatını qeydə alaç. ‘Bu sadəcə ermənilər-ləzgilerin qardaşlaşmasına xidmet edirdi’.

Lakin hadisələrin sonrakı cərəyanında pərədnin araxasdakılar məlum oldu... Nəticədə 1993-cü ilin iyul ayında ‘Sadval’ separatçı təşkilatının qeydiyyatı dayandırıldı.

Azərbaycana qarşı biz neinki ləzgi qardaşlaşmışız, hətta Əfqanıstanın ‘Talibləri’ ilə de yaxınlaşmış arzusundur. Çıxışına davam edən K.Balyan deyib: ‘...1992-cü illerde Dağılıq Qarabağ ərazisində döyüşlərdə əfşan mücahidləri də iştirak edib. Azərbaycan tərəfi hər mücahid üçün ayrıldığı aylıq məvacibi – 1000 dolları verməyərək, onları aldadıb. Nəticədə muzdlu et-şəqan döyüşçüləri bize qarşı vuruşmadan imtiyaz edərək, geri qayıdlılar... Biz isə verdiyimiz sözə əməl edəcəyik, onların dö-

Rusiya Federasiyasında da, müzakirə olunacağı haqqında ilk məlumatlar var. Nəticədə xarici ölkələrin Silahlı Qüvvələrinde xidmet edən, NATO standartlarına uyğun müasir hərbi texnikanın sirlərinə beled olan ermənilər Yerevanın ‘Vətən təhlükədedir!’ çağrısına hazır dayanırlar. Daha onlar üçün Ermənistən ərazisində hər hansı bir hərbi təlimət ehtiyac duyulmur.

Xarici ölkələrdə məskən salmış erməni diasporunun başqa milletlərə məxsus diasporlarda əlaqələri de genişlənir və bu əlaqələr adətən üç istiqamətdə inkişaf edir: ticaret, mədəni və hərbi...

Məsələn, 2010-cu il yanvarın 26-da Yunanistanda yaşanan erməni diasporunun ‘Karagəncilər’ qrupu ərazisindəki kurd diasporunun ‘Öcalan’çılar qrupu ilə Türkiye və Azərbaycan əleyhinə ‘strateji informasiyaların mübadiləsi və işlənməsi’

“Asala” terror təşkilatı yeni müstəvidə



lin dekabr ayının ortalarından 600 nüsxə ilə nəşr edilib yayılan ‘Araz’ vərəqəsində 1991-1993-cü illərdə Şuşa-Kelbecə zonasında vuruşmuş milliyetçi avar olan sıraşı əsger Rauf Mirzəbəyovun ‘Men vuruşmaq istəmirdim’ adlı məktubu da çap olundu. Zaqtala rayonundan xidmətə çağınmış beşə bir əsgerin klub-olmadığını bilmir. Ermənilər onun məktubunu çap etdilər, yaydılar: ‘...Men milliyetçi avaram. Bizi zorla, döye-döye yiğib, maşına əyləşdirildilər. Biz ermənilərə qarşı vuruşmaq istəmirdik, heç indi de istəmirik. Bu bəzək problem deyil... Lakin men hemişa hazırlı olmuşam ki, ermənilərdən çox, azərbaycanlılara qarşı vuruşam... Men nə üçün və kimin üçün vuruşmaliyam, ölməliyim?...’

Erməni diasporunun Dağıstanda, eləcə də Azərbaycanın ləzgiler yaşıyan şimal bölgələrində yaydıqları bu texribat və şəntəz dolu vəzənə vəzifə kimi, Moskva neşr olunan ‘Nezavisimə qəzəta’ da bu materialı ötən nömrələrinin birində ‘Avarlı ostaötse zalojnikami mejquşos-darstvennix othəşenii’ başlığı ilə 1 tekrar çap etdi. Bütün bunların nəye və kimə xidmət etmələri aydındır. Onun üçün ayrıca düşünüb-dəşinməq lazımdır.

Şimali Qafqazda, xüsusən Dağıstanda, ümumən Rusiya Federasiyasında ‘Böyük Vətən’ ideyası uğrunda 6 lezgəl, 8 qeyri-lezgəl separatçı təşkilat-mərkəz fəaliyyət göstərir. Rusyanın MN-in Baş

di. 1994-cü ilde isə ‘Sadval’ təşkilatının beynəlxalq təşkilat kimi fəaliyyəti ləzgi edildi. Ondan az keçmiş RF-nin Nazirlər Kabinetin (1995-ci il, 12 XII). Şimal zonasında ‘texirə salınma’ ictimai-siyasi vəziyyətə bağlı 1000 sayılı sərəncam verdi. Və həmin, sərəncamda bu da göstərilmişdir ki, Samur məşələri ilə bağlı ciddi problem qalır. Bu da 100 min hektarlıq Samur məşələrinin qırılması və onun 14 defə azalması

yüz qabiliyyətlərini qiymətləndirəcəyik... Oradakı əfşan qaliblərinin siyiqindigi Xocalı dağının müdafiə istehkamının kökünü araşdırıraq, Qarabağın Xocalısi ilə qədim sümük və qan əlaqələrini də tapa bilərik...’

Erməni diasporunun Qarabağ hərbi qanadı ilə ‘Sadval’ tərəfə məxsus ləzgi diasporunun hərbi qanadı arasındakı (şəhər və səvdəşmələrə tərəfə olaraq) bu əlaqə 2000-ci ilin noyabr ayının 4-də Mağçılalada, oktyabrın 7-də isə Xankandıda reallaşdır. Zəhərli hərbi tərəf bu işi lezgəl göründü, lakin pərədnin araxasdakı Azərbaycana qarşı gizli səvdəşmələr vardi. Həm də Dağıstan və Yerevan təhlükəsizlik xidməti əməkdaşlarının da bundan xəberlər və onlar ‘Şeytanın af ilə nücat tapmaq’ prinsipi ilə yaşıyılır.

2001-ci ilin yanvarın 16-dan etibarən Baş Qərargahı Parisdən və ‘Varian cargevərləri’ radikal erməni qrupu belə bir bayarname de yayırdı ki, artıq dünyadan apanca dövlətlərində maskən salmış erməni diasporlara öz aralarında hərbi bağışma və razılışmalarını apanırlar...

RF-nin Stavropol vilayətindəki erməni diasporuna məxsus ‘Stella-Samara’ işi, bu mərkəz mərkezi işe, bu bayannamenin RF ərazisində yayılması xərçin öz boynuna götürdü.

Neticədə bu şirkətin regionda erməni diasporunun edəbiyyatlarının neşri, yayılması üçün çəkdiyi illik xərc 19 min ABŞ dollarından 27 min ABŞ dollarnadək çatıb. Xatırladı ki, bu tekce bir erməni şirkətinin çəkdiyi xərcdir.


Hələ 2000-ci il dekabrın 20-də Yerevanda ‘XXI əsr erməni diasporunun siyasi-strateji vəzifələri’ mövzusunda keşiflər mədəsində dünyadan 36 ölkəsindən təmsil olunan nümayəndələr qərara aldılar ki, erməni diasporunun fars, alman, rus, fransız, polak, cəç, rumın, yapon... məllətlərlə hərbi əlaqələri qurulsun. Məşvərətin qəbul etdiyi 13 sehifelik qətnamənin materialı isə Tehran, Bakı, Moskva, Leningrad, Paris, Tokio, eləcə də Şəhəri Avropa ölkələri, Prezident Administrasiyalarına, gəndərildi.

Artıq Fransa ordusunda ərazidəki erməni diasporunun 186 üzvü xidmətə çəkildi. Bu məsələlərin hər birinin özüne məxsus terrorçular, taxibatçı, şəntəz və şəyiələr yaşıyalar.

adi ilə müstərek müqavilə imzaladılar. Bu sənədi de ‘Karagəncilər’ qrupunun başçısi Barat Osinyan, kurd tərəfdən Hənife xanım imzaladı. Burada hemçinin erməni və kurd milletləri arasında izdivac eləcə, qan qohumluğunun artırılması məsələləri de müzakirə edilib. Erməni diasporunun liderlərindən olan, 1982-1983-cü illerde Stavropolda (RF) hərbi hissələrinin birində çalışıvər 1988-ci ilde ölkən tərk edən B.Osinyan Afinada çap olunan ‘Vilqa’ (‘Tribuna’) qəzetinə verdiği mühəsibədə bildirir: ‘...Bizim məqsədimiz var... Biz gücləndik və böyük istəyirik. Bunun üçün bize düşmən olub, qənim kesilənlərin üzərindən keçmək lazımdır. Ayaqla-maşq lazımdır...’ Başqa bir tərəfdən de erməni Dağılıq Qarabağda formalasən ordu üçün xaricdəki erməni diasporlarının gəndərildiyi nəşərlərin məbleği gündən-güne artır. Tekə Beyrutdan Dağılıq Qarabağ 1999-cu ilin son üç ayı ərzində 143 min, 2000-ci ilde isə 271 min dollar göndərmişdi. Vashingtondan ise 2000-ci ilde 250 min dollar, Parisdən ise 327 min dollar vəsatı Dağılıq Qarabağ ordusun üçün ianə kimi toplanılıb. Diger tərəfdən regionlarda yaşayan erməni diasporunun varlılığını artırıqlıqda ianə cədvəlləri var. Məsələn, ötən ilin iyun ayında Vatikan ermənilərinin ‘T-72’ tankının alınması və Dağılıq Qarabağ üçün gönderilməsi de maraqlı faktlardır. Bunun üçün Vatikan erməni E.Serjyan - 50 min, U.Dadiyan - 16 min, X.Armarsum - 62 min, A.Avanesyan ailəsi - 25 min, Xaritonun nəsl - 30 min, F.Hanifayan - 22 min ABŞ dollarını Dağılıq Qarabağ ordusun üçün ayırb.

2012-ci il fevral ayının 8-də isə Fransa erməni diasporunun Paris mərkəzi diasporunun daxilində fəaliyyət göstərən erməni kilsələrinin ‘Böyük və müqəddəs yər’ adlı mərkəzləşdirilmiş Baş Qərargahını yaradılar. Bu qərargahın nozdında isə ‘Dağılıq Qarabağ’ və ‘Naxçıvan’ qrupları fəaliyyət göstərir.

Düşmən, düşmən olaraq qatır. Elhə-yati əldən vəmək olmaz. II Qarabağ müharibəsində məğlub olsa da təhlükə hələ səvəşməyib. Onun məktəbi siyasi dəyişmir, əksinə təməlşəşir, daha eybacor formalaşaraq keçir. Buna da səhərə etməyək ki, yaranmış bu erməni diasporunun hərbi qanadlarının hər birinin özüne məxsus terrorçular, taxibatçı, şəntəz və şəyiələr yaşıyalar.



Artıq Fransa ordusunda ərazidəki erməni diasporunun 186 üzvü xidmətə çəgirilib. Bu məsələlərin Almaniya, İran və Rusiya Federasiyasında da, müzakirə olunacağı haqqında ilk məlumatlar var. Nəticədə xarici ölkələrin Silahlı Qüvvələrində xidmət edən, NATO standartlarına uyğun müasir hərbi texnikanın sirlərinə beled olan ermənilər Yerevanın ‘Vətən təhlükədedir!’ çağrısına hazır dayanırlar. Daha onlar üçün Ermənistən ərazisində hər hansı bir hərbi təlimət ehtiyac duyulmur.

İşə bağlı məsələdir. Samur çayının suları haqqında ləzgi separatçılarının qaldırıldıqları məsələ isə 1967-ci ilde həll edilib və ona qayıtmışın menası yoxdur. 1967-ci ilin Dağıstanda və Azərbaycan arasında bağlanmış müqaviləyə əsasən, sullanın 75 faiqə Azerbaycana məxsusdur. Sərhədlər deyilənlərə qədər və toxunulmaz qalır.

‘Sadval’çılar iddia edir ki, Azərbaycanda bir milyon nəfər ləzgi var. Halbuki, statistik məlumatata görə, (RF-nin) bu rəqəm 300-400 min nəfər əhatə edir. 2000-ci il dekabrın 26-də Yerevanda ‘Daşnaq-sütün partiyası’nın liderlərindən olan Kim Qinçayev və Gülmüseməd Qeybaliyev yənə ‘özgə diktəsi ilə yaşıyan bir milyon nəfər ləzginin təleyfini’ arasında məşğul olur. Kim Balayan partiyasının fevral ayının 9-də (2001-ci il) açıq səmənaltı keçirdiyi konfransında bunu da eşitdirib ki,